



ƏLİ BƏY AZƏRİ

"NƏSİMİ İLİ"nin BAŞ MÖVZULU ƏSƏRİ - Şiringül Musayevanın "Mən Nəsimiyəm" romanı

Nədənsə, hər hansı bir nəsr əsəri haqqında fikir yürüdəndə, yaxud, mülahizə aparanda mütləqdir ki, Avropa və rus məşhurlarından sitat götürilir, ortaya müxtəlif ölkələrin yaradıcılıq nümunələri ilə paralellər qoyulur. Görünür, hələ də yaxşı öyrənilməyən, şəffaf təhlil aparılmayan 130 illik romançılıq tarixi olan Azərbaycan ədəbiyyatının tənqid və ədəbiyyatşunaslıq sahəsində külüng çalanlar elə özləri də Avropa və rus mütfəkkirlərinin sanballı hesab etdikləri fikirlərindən bolluca bəhrələniblər. Elə ona görə də hələ ki, bizə daha yaxın hesab olunan məşhur rus tənqidçisi V.Belinskinin tərifindən yan keçə bilmirik. O, yazıb: "Romanın məzmunu müasir cəmiyyətin bədii təhlilidir, cəmiyyətin görünməyən elə əsaslarını açıb göstərməkdir ki, adət edilmiş vərdişlər və düşüncəsizlik onları cəmiyyətin özündən də gizli saxlayır..."

Yalnız müasir cəmiyyətinmi? Bəs dünənin, keçmişin; yüz il, beş yüz il, min il əvvəlin ictimai, siyasi, hərbi, ədəbi, mədəni hadisələrini, insanların yaşam tərzini canlandırmaq necə? Bunlar da romanın yükünə, yazıçının missiyasına aid deyilmi? Şübhəsiz ki, Belinskinin dediklərin-

də də həqiqətlər var. Axı hər yazıçı köhnə mövzulara müraciət etmir. Keçmiş təkcə yazmaq yox, onu duymaq, o dövrə xəyalən səyahət etmək, yaşamaq sıradan çox da sadə bir məsələ deyil...

Yazıçı Şiringül Musayevanın "Mən Nəsimiyəm" romanı diqqətçəkən nəşr nümunələri sırasındadır. Rəsmən "Nəsimi ili" elan olunduğu 2019-cu ildə yazılan və son beş ildə davamlı olaraq mütəmadi nəşr edilən yeganə müstəqil ədəbi-bədii dərgi "Xəzən" jurnalında (noyabr-dekabr, N6(24), səh.8-26) çap olunan əsəri ilin ən yiğcam romanı hesab etmək mümkündür. Romanın müxtəlif süjetlər böyük Azərbaycan mütfəkkiri və şairi İmadəddin Nəsiminin keşməkeşli həyatını təsvir edir, indiyədək müəmmalı qalan və ziddiyyətli hesab olunan əsas məqamlara aydınlıq gətirir.

*Nəzmi Nəsiminin yəqin Allahu nurun şərhidir,
Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş.*

Nəsiminin bu misraları ilə başlayan roman şairin monoloqunu açıqlayır. Təxminən bir neçə abzasdan sonra Bərzəx aləmindən səslənən həmin monoloq müdrik-fəlsəfi labirinti xatırladan

dünyalar aləminə qərq olur və müxtəlif fikirli zehinləri də yeni düşüncələrə qərq edir.

"İnsanlar kainatı anlamırlar.

Özlərini necə, anlayırlarmış?"

Qısa girişdən sonra yazıçı Nəsimini ustadı Nəimi ilə görüşdürür. Qarşılaşma səhnəsi bəzəksiz-düzəksiz, amma möhtəşəm təsvir olunub. Qarlı havada dağda gəzib-dolaşan Əli tanımadığı, görünüşünə görə Şamaxıdan olmayan orta yaşlarını geridə qoymuş bir insana rast gəlir. Böyüyə hörmət əlaməti olaraq onu salamlayır. "Bələ havada dağda gəzirənsə, əlində də heç bir ov-filan yoxsa... demək... hal əhlisən..." - ustad Nəimi onu dərhal bənzədir və tanış olurlar. Elə ilk tanışlıqdan da Nəimi vaxtin boş keçməsinə imkan vermir, təbiətdən, onun sırlarından, insanla təbiətin ağlagəlməz qarşılıqlı münasibətindən danışır, yeniyetmə yaşlarında təbiətdən ilham alan Əlinin zehnini "ovsunlayır", onu özünə bağlayır.

Həmin dövrdə Əlinin böyük qardaşı Şahi Xəndanın təşkil etdiyi şeir məclisinə qatılan Nəimi çox keçmir ki, əvvəlcə Şamaxı şairlərinin, sonra isə bütövlükdə şəhər əhlinin hörmət və rəğbətini qazanır.

Əli ustadının xatırınə Nəsimi təxəllüsü götürür.

Yazıçı eyni düşüncəli iki insanı niyə şəhərdə, şeir məclisində deyil, qarlı bir gündə, dağda, yaxud dağın qoynunda gəzişən vaxtı qarşılaşdırır? Əsər boyu müəllif bu hadisələrin fövqündə insan daima yenilənən, inkişaf edən, gözəlləşən qocaman təbiətin sırlarının öyrənilməsinə, təbiətin bir parçası olan insanın özünüdərkə diqqət çəkir.

Cox keçmir ki, Nəsimi ustadı Nəiminin qızı Aişə ilə tanış olur. "Aişə Allahı dərk etdiyimiz kimi dərk etmir. O, Tanrıni qəbul edir, amma çox uzaqda, bizdən kənardı, hardasa göylərdə əyləşmiş, - buludların ötəsində, - bizi eləcə seyr edir" - Nəimi kiçik qızı Aişəni Nəsimiyə belə təqdim edir.

Elə buradaca yazıçı diqqəti düşüncə tərzinə görə bir-birlərindən fərqlənən bu üç təbəqə insana yönəldir; kainatı dərk edən kamil insan, kainatı bütün varlığı ilə dərk etməyə çalışıb kamil-ləşən insan və tamamilə eks düşüncə tərzinə malik yeniyetmə insan. Bu insanlar fərqli görünüşlər də bir amal - dünyani olduğu kimi dərk etmək

uğrunda birləşirler və düşüncələri biri digərlərinə maraqlı görünür. Cəmiyyət elə bu üç təbəqə insandanmı ibarətdir? Xeyr! Bunlara bənzər insanlar az-az olsa da vardır, cahil, nadan insanlarla isə doludur. Yazıçı bu üç təbəqə insanı öne çəkməklə insan üçün, insaniyyət üçün maraqlı olan məqamlara, baş mövzuya diqqət yönəltməyi qarşısına məqsəd qoyub.

Nəimi ilə bərabər Nəsiminin də şöhrəti şəhəri məhəllə-məhəllə, dalan-dalan, təndir-təndir dolaşır və şairin yaşadığı məhəlləyə də gəlib çatır. Nənəsi, qonşuları biləndə ki, Nəsimi təxəllüsü ilə yazılan, yayılan və toylarda, məclislərdə oxunan şeirlərin müəllifi göz önündə böyükən ciyərparaları Əlidir həm sevinir, həm də təecübənlərilər.

Elə bu ərefədə Teymurləngin istila xəbəri, onun nəvəsi Miranşahın qoşunu-ləşgərlə gəlib Bakını tutması Şamaxıda ağız-ağız dolaşır, camaati vahiməyə salır. Ustad Nəimi həm Bakıda fəaliyyət göstərən müridlərlə görüşmək, həm də Miranşahın qəzəbini mümkün qədər sakitləşdirmək məqsədilə Şamaxını tərk edir. Nəsimi də onunla getmək istəyir. "Yox, Nəsimi, sən burada qal, vəziyyətə nəzarət et. Əgər mənim başıma bir iş gəlsə, taktikanı dəyişin, əsas odur sağ qalın, yoluñuzu davam etdirin. Bax, mən Təbrizdən gəldim, Şamaxıda öz görevimi davam etdirdim. Siz də belə!" - deyə Nəimi tövsiyyə verir. Əslində elə bu tövsiyyə onun vəsiyyəti olur və Nəsimi bu vəsiyyətə əməl etməyi özünə borc bilir, bir missiya kimi qəbul edir.

Bakıya çatan kimi hurifilik sorağını alıb qəzəblənmiş Miranşah başqalarına gözdağı olsun deyə Nəimini dinləmədən belə edam etdirir.

Bu acı xəbərdən sonra Nəsimi Şamaxını tərk etməkdən başqa çıxış yolunun qalmadığını görüb səfərə hazırlaşır.

Nənəsi Aişənin kəbinini kəsdirib Nəsimiyə əmanət edir. Onlar uzun yol qət edərək Hələb şəhərinə gəlib çıxırlar və burada Nəsimi geniş fəaliyyət sahəsi açır.

Yazıçı bütün detallarda ştrixlərlə də olsa öz məharətini göstərə bilmışdır.

"Aişə ilə tələsik kəbin kəsdirib yola düşmüşdür, lakin hələ də ər-arvad olmamışdıq..." Gör necə gözəl təsvir olunub! Azərbaycan ədəbiyyatı üçün, Azərbaycan əxlaqi naminə bundan gözəl

ailə qurmaq təsviri ilə qarşılaşmışınızmı? Bəzən açıq-saçıqlığı, ailə həyatının intim çılpallığı ilə təsvirlər sərgilənən, "böyük uğurlar" qazanmağa hesablanmış əsərlərdən fərqli olaraq görün bura-da necə incə məqam tutulub və ailə həyatı bü-növrəsinin dəyəri ucalıqlara qaldırılıb!

Nəsimi Hələbdə fəaliyyətini genişləndirəndən sonra orada da hər addımlıqda cahil insanların qəzebinə tuş gəlir. Zəlhani zorla özünə arvad etmək istəyən cahil molla öyrənəndə ki, onlar hurifilik öyrənir, dünyəvi elmlərdən təhsil alır, bəşərin gərdişi barədə maariflənirlər, tez üz tutur şəhər valisinin, şeyxüslamın hüzuruna. Düz-dür, onun hürufiliklə heç bir işi yoxdur, onun məqsədi Zəlhani özünə tabe etdirmək, onunla evlənməkdir. Amma təhsil görmüş, dünyanın gərdişindən baş çıxartmağa, get-gedə kamilləş-məyə qədəm qoyan Zəliha savadsız, dünyagö-rüşsüz, hətta nəzakət qaydalarından xəbərsiz bri-ri ilə ömür çürütməyə razı olardımı? Əsla yox!

Nəhayət, məsələ gedib Misir sultani Əl-Müəyyədə çatır. O da cahil insan olan Miranşah kimi heç bir araştırma aparmadan Nəsiminin edam hökmünü verir.

Beləliklə, ömrünü insanları maarifləndirmə-yə, elmlı, təhsilli olmağa həsr edən böyük bir dü-ha sahibi cahil insanların ucbatından və elə onla-rın əlində dərisi soyularaq edam olunur.

Romançılığın tügyan etdiyi son iyirmi ildə nə qədər çox irihəcmli nəşr nümunələri yaradılsa da cəmiyyət böyük səbrsizliklə ədəbi hadisəyə çev-riləcək romanı gözləməkdədir. Bəlkə də belə bir əsər yazılıb, yazılır, yazılmışdır. Ancaq fakt ondan ibarətdir ki, hələ belə bir roman ortada yoxdur, təbliğatı aparılmır, istənilən halda cə-miyyətə aşılanır. Bəlkə elə həmin roman Şirin-gül Musayevanın "Mən Nəsimiyəm" yığcamhəcmli romanıdır? Niyə bu roman fəaliyyətdə olan ədəbi tənqidin, ədəbiyyatşunaslığın diqqətini çəkmir? Niyə ədəbi prosesləri izləməli olan, mü-nasibətini bildirərək düzgün yol göstərmək vəzi-fəsini daşıyan təsisatlar buna göz yumur?

Milli təfəkkürün tamlığı onun tarixi ilə ədə-biyyatının bir müstəvidə olmasına. İmadəddin Nəsimi dünyanın beş ən qədim xalqlarından olan Azərbaycan xalqının tarixi şəxsiyyətidir. Millətin öndə gedən siması kimi onun baş qəhrəman olaraq əsərdə canlandırılması yazıçıların peşə

borclarından əlavə həm də bir missiyasıdır. An-caq bu missiyanı bu gün Azərbaycan ədəbiyya-tında imzasını tanıdan əlliyədək yazıçının içindən yalnız biri yerinə yetirdi - o xanım yazıçı Şi-ringül Musayevadır. İlimizin, günümüzün baş mövzusunu seçməyi, əsər yaratmağı yalnız o, ba-cardı, bu, təkcə bir istedad məsələsi deyil, həm də ruh məsələsidir.

Xeyli vaxtdır yaradıcılığını diqqətlə izlədiyim bir mükəmməl qələm sahibi kimi bəzən Şirin-gül Musayevanı yazıçı Əzizə Cəfərzadə ilə müqaisə edir, müəyyən oxşarlıqlar axtarır və əsərləri ara-sında paralellər aparır. Şirin-gül Musayevanın "Mən Nəsimiyəm" romanı ilə Əzizə Cəfərzadənin "Eşqin sultani" romanı arasında müəyyən ox-şarlıqlar mövcuddur. Hər iki romanda kamil insan mövzusu əsas götürülüb. Birində Nəsiminin ali varlığa olan eşqi, ülviiyati, digərində Füzulinin ulu yaradana olan eşqi ilə müqaisə oluna bilər.

Şirin-gül Musayeva yaradıcılığına olduqca cid-di və məsuliyyətlə yanaşan yazıçıdır. Qəhrəma-nına insan-zaman-məkan üçbucağından yanaş-mağı bacarıır. Çünkü hər bir insanın bu, və ya di-gər hərəkətində yaşadığı dövrün və təbii ki, mə-kanın mühüm rol oynadığı gün kimi aydınır. Təbiətlə temas isə qaçırlırmaz bir faktordur. Bu üç nəsnənin özü də təbiətin bir parçasıdır.

Romançılıqda bu janrin tələblərinə cavab ve-rən bütün parametrlərlə bərabər mövzu seçimi, bəlkə də, ən əsas məsələdir. Zənnimcə, kamil insan mövzusu hər zaman nəsrimizin baş mövzu-su olub.

XXI əsrde beş yüz il əvvəl yaşayıb fəaliyyət göstərmiş, millətin öndə gedən filosofu olmuş, dünyanın yarısını; şahları, xaqanları qarşısında diz çökdürən Əmir Teymurun qabağında əyil-məz insanını, özünü ulu yaradının bir parçası sa-yan kamil insanını obrazlaşdırmaq qədər müşkül və mühüm missiyani şərəflə yerinə yetirən yazıçı Şirin-gül Musayeva "Mən Nəsimiyəm" romanı ilə ədəbiyyatda Əzizə Cəfərzadənin "Eşqin sultani" romanı ilə başlanmış yetgin bir yoluñ davamçısı kimi adını Ədəbiyyat tarixinə həkk et-dirdi. Roman yığcamlığı, milliliyi, tarixiliyi, yüksək fəlsəfi düşüncə tərziliyi və bir çox digər üstünlükləri ilə ədəbi tənqidin diqqətini mütləq cəlb edəcək.